



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu 2014-cü ilin əsas qrant müsabiqəsi  
çərçivəsində təqdim olunmuş kompleks elmi-tədqiqat  
programlarının (EIF-2014-9(24)-KETPL) qalibi olmuş  
layihənin yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası  
ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Axundova İradə Mirsaab qızı

Qrantın məbləği: 100 000 manat

Layihənin nömrəsi: EIF-KETPL-2-2015-1(25)-56/40/3-M-34

Müqavilənin imzalanma tarixi: 31 mart 2017-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 aprel 2017-ci il – 01 aprel 2018-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır


Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar  
*(burada doldurmali)*

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tədqiqatlarına əsasən Azərbaycan Respublikası Avropa Regionunun vərəm infeksiyası yükü yüksək olan 18 ölkəsindən biridir, həmçinin Çox sayıda Dərmanlı Davamlı Vərəm (ÇDD vərəm) səviyyəsi yüksək olan ölkələrdən biridir. Buna görə də, həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, həm də bütün cəmiyyətimizin mühüm işi - Vərəm xəstəliyi ilə mübarizəni gücləndirərək, xəstələrin vaxtında aşkar edib, müalicəyə çəlb etmək, dayanaqlı sağalmağa nail olmaq; vərəmə yoluxan insanlarda xəstələnmənin qarşısını almaq məqsədilə kimyəvi profilaktika kursu təyin etmək, yeni doğulmuş uşaqlara tibbi göstərişlər əsasında vərəm əleyhinə vaksinasiya kursu aparmaq; infeksiyon tədbirlərini gücləndirərək, hər bir səviyyədə istifadə etmək.

Azərbaycanda 2012-2017 illər üzrə yeni vərəmli xəstələrin sayı cədvəl 1-də təqdim olunub:  
Cədvəl 1. (mütləq dəyərlər)



**İllikin -3871  
Residiv - 1360**

Vərəm əleyhinə xidmətinin əsas fəaliyyət istiqamətləri:


- Milli Vərəm Proqramının idarə edilməsinin gücləndirilməsi və koordinasiya olunması
- Vərəmin erkən aşkarlanmasıının yaxşılaşdırılması
- Vərəm xəstələrinin, o cümlədən Dərmanlara Davamlı Vərəmli (DDV) xəstələrin müalicəsinin təşkili
- Vərəmin profilaktikası
- Vərəm xəstələri, xüsusilə DDV xəstələri üçün sosial dəstəyin təmini

Vərəmin erkən aşkarlanmasıının yaxşılaşdırılması məqsədi ilə:

- Laboratoriya şəbəkəsinin genişləndirilməsi
- Vərəmin erkən aşkarlanması təmin etmək məqsədilə 2012-ci ildən etibarən **süretli testlərin tətbiqi** (molekulyar-genetik üsullar)
- ÜST-ün 2017-ci ildə yenilənmiş rəhbərliyi əsasında mövcud **laboratoriya alqoritminin yenilənməsi və ölkədə tətbiqi**
- Vərəm əleyhinə müəssisələrin laborator avadanlıq və reaktivlərlə təchizatının gücləndirilməsi:
- Səhiyyə Nazirliyinin 05.11.2010 il tarixli 96 sayılı əmrinə əsasən diaqnostika və müalicəyə nəzarət məqsədilə hər həftə bütün rayonlardan bəlgəm nümunələrinin Referens Laboratoriyasına və Regional Laboratoriyalara daşınması.

Milli diaqnostik alqoritmə uyğun olaraq, vərəm diaqnozu birbaşa, süretli genotipik Xpert MTB/RIF testi ilə qoyulur. VMB aşkar olunduğu halda (RIF həssas, davamlı), xəstənin yoluxuçuluğunu yoxlamaq məqsədi ilə bəlgəmin mikroskopiyası olunur. Line Probe Assay, HAIN testi (MTBDRpl və MTBDRsl) vasitəsi ilə 1-ci sıra-RIF(Rifampisin) və İNH-ə (izoniazidə) və 2-ci sıra- FXN (Fluorokinolonlara) və İSIP –a (İkinci Sıra İnyeksiyon Preparatlar) həssaslıq təyin olunur.(Şəkil № 1)


**Şəkil 1: Milli Referens Laboratoriyanın Diaqnostik alqoritmi  
(vərəm xəstəliyinin diaqnostika alqoritmi)**



Yenilənmiş laborator alqoritm əsasında müayinə olunmuş, vərəm diaqnozu təstiqlənmiş, müalicəyə cəlb olunarag, sağalmış xəstələrin uğurlu nəticələrini aşağıda qeyd olunan diaqrammlarda öz əksini tapıb.


100 000 əhali arasında vərəm ilə Xəstələnmə, 2013-2017 illər üzrə.

Diaqramm 2.



Vərəmlə xəstələrin cinsə və yaşa görə bölgüsü


Diaqramm 3.



Cədveldən məlum olduğu kimi, vərəm xəstəliyi hüsusən, 29-39 yaşlarda olan kişilər arasında yayılmışdır.

**Respublikanın rayonlarına görə vərəm ilə xəstələnmə (2017 il) növbəti cədveldə öz əksini tapmışdır.**


**Diaqramm 4.**



Cədvəl 2-dən məlumdur ki, Azərbaycan Respublikasında 2017-ci il üçün 100 000 nəfərə vərəm ilə xəstələnmənin səviyyəsi 38,9 təşkil edir. Qeyd etmək lazımdır ki, bu rəqəmlər müxtəlif rayonlar üçün fərqlənir. Belə ki, ən yüksək xəstələnmə göstəricisi Bərdə rayonunda- 98,8-dir, ən aşağı göstərici Xöcavənd rayonunda- 4,8 -dir. (Cədvəl 4)

**1-ci sıra vərəm əleyhinə preparatlara həssas olan xəstələrin uğurlu müalicə göstəriciləri (%-lə) (2013-2017)**

**Diaqramm 5.**



Vərəm infeksiyasının Azərbaycan üçün aktual problem olaraq qalmasını, vərəmə epidemioloji nəzarətin təşkilində əsas problem- vərəm xəstəliyinin erkən aşkarlanması və vaxtida müalicəyə cəlb olunmasıdır. Bu məqsədə çatmaq üçün Vərəm mikrobakteriyasının aşkarlanması və vərəm əleyhinə dərmanlara həssaslığın öyrənilməsidir. Müasir Ftiziatriya praktikasında bu hədəfə sürətli mikrobioloji üsulların tətbiqi ilə mümkündür. Tam müayinə molekulyar- genetik üsulların tətbiqi ilə aparılır və Vərəm Mikobakteriyasının genetik mutasiyaların öyrənilməsi əsasında qurulub. Ölkədə rast gəlinən mikobakteriya ştamlarının molekulyar – genetik xassələrini bilmədən təkmilləşdirilməsinin səmərəsizliyini, son illər ərzində respublika ərazisində ağıciyər vərəmi olan xəstələr arasında rast gəlinən müxtəlif spektrli dərmanlara davamlılıq hallarının artmasını və ölkə daxilində ağıciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyasının genetik mutasiya xüsusiyyətlərinin araşdırılmasına dair tədqiqatların aparılmasına yaranmış ehtiyacı nəzərə alaraq, Elmi Tədqiqat Ağıciyər Xəstəlikləri İnstytutunun Milli İstinad Laboratoriyası Azərbaycanda rast gəlinən vərəm mikobakteriyalarının genetik xüsusiyyətlərinin tədqiq olunması vacib hesab olunur.

#### **Layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi :**

Azərbaycan Respublikasının müxtəlif regionlarında ağıciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikasiyinin tədqiqidir.

Azərbaycan Respublikasının müxtəlif regionlarında ağıciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikasiyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas elmi tədqiqat ideyasıdır.

Layihənin vəzifələri:

- Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar – genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsi;
- Laborator tədqiqatların nəticələrinin analitik təhlili məqsədilə ölkə üzrə məlumat bazasının yaradılması. Məlumatların müxtəlif statistik təhlil proqramları vasitəsi ilə analizi;
- Genetik mutasiyaların spesifikasiyinə əsaslanan, mutasiyaların yayılma intensivliyi və dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi;
- Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin yeni molekulyar-genetik laborator tədqiqat metodlarının tətbiqi vasitəsi ilə vərəm mikobakteriyaların mutasiyalarını erkən aşkarlanması və səmərəli müalicə sxemlərinin təyini alqoritminin təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanması;
- Ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması;

#### **Layihə çərçivəsində aşağıdakı istiqamətlər üzrə fəaliyyətlər aparılır:**

- Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar – genetik tədqiqi;
- Ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması;
- Vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi;
- Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması;
- Ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması.


Məlumatların toplanması və təhlili üçün Epi INFO 7 əsasında məlumat bazası hazırlanmışdır.

**Material və metodlar:** Tədqiqat çərçivəsində ölkənin müxtəlif regionlarından vərəm xəstələrinin bəlgəm nümunələri toplanılmışdır. Bütün diaqnostik məqsədi ilə göndərilmiş nümunələrə aşağıdakı ardıcılılıq üzrə molekulyar – genetik müayinələr tətbiq olunmuşdur. Vərəm mikrobakteriyasının aşkarlanması və Rifampisinə qarşı davamlılıq xüsusiyyətləri Xpert MTB/RIF testi vasitəsilə öyrənilmişdir. Bu tədqiqat nəticəsində 300 Vərəm əleyhinə Dərmanlara Davamlı (DD) nümunə növbəti tədqiqat mərhələsi üçün seçilmişdir. Davamlılıq aşkar edilmiş nümunələrin fenotipik (BactecMGIT və Levensteyn – Yensen mühitində əkmə) müayinəsi aparılmışdır. Əkmə nəticəsində əldə edilmiş kultura (BactecMGIT) nümunələrinin GenoType MTBDRpI (rifampisin və izoniazid) və GenoType MTBDRsI (flüorixinolonlar və inyeksiyon preparatları) testləri vasitəsilə genetik müayinələr olunmuşdur.


DD Vərəm xəstələrinin yaşa görə və cinsə görə bölünməsi Diaqramm 6 və 7-də təsir olunub.

**DD Vərəm xəstələrinin cins üzrə bolunması .**  
**Diaqramm 6.**

**Tədqiqata daxil olan xəstələrin cinsi üzrə bölünməsi (mütləq dəyərlər - 300 xəstə)**



**DD Vərəm xəstələrinin yaş üzrə bolunması .**  
**Diaqramm 7.**




Təhlil zamanı bu nəticəyə gəlmək olar ki, tədqiqata dəhil olmuş DD vərəm xəstələri əsasən 18-55 yaşında (75%) olan kişilərdi (73%). Bu nəticə Azərbaycanda olan vərəmin epidemioloji vəziyyət ilə uyğundur. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji göstəricilər ilə eynidir.

Tədqiqata daxıl olan vərəm xəstələrinin bələdəm nümunələri yenilənmiş laborator aqoritminə uyğun aparılmışdır. Dərmanlara Davamlılıq dəqiq araşdırılmışdır. Alınmış nəticələr növbəti diaqrammlarda eksini tapıb.

**Dərmanlara Davamlılığının növləri**  
**Diagramm 8.**


**Əsas vərəm əleyhinə preparatlara dərmanlara davamlığına yayılması (mütləq dəyərlər - 300 xəstə)**



Ölkənin epidemioloji göstəriciləri ilə eyni olaraq, tədqiqata daxil olmuş DD vərəm xəstələrinin əksəriyyətini Coxsayılı Dərmanlara Davamlı (CDD) vərəm xəstələri təşkil edir (98 xəstə-33%). Diaqrammdan məlum olduğu kimi, müxtəlif tipli pre-Genişsaylı Dərmanlara Davamlı Vərəm xəstələri də müəyyən qədər çoxluq təşkil edirdi. Bu xəstələri ilkin olaraq, iki qrupa bölüb, Flüorxinolonlara (Fln) davamlı, ikinci sıra İnyeksiyon Preparatlara (IP) həssas (59 xəstə- 20 % ) və Fln - xəssas , IP- davamlı (33 xəstə-12%) olan xəstələrin arasında araşdırma apardıq.

Dərmanlara Davamlığığına əsasən bütün növ GDD-vərəm mikrobakteriyanın təhlili.  
Diaqramm 9.

**Genişsaylı dərmanlara davamlı vərəm hallarının əsas  
VƏPreparatlara davamlığıına əsasən yayılması (mütləq dəyərlər -  
300 xəstə)**




Təhlil zamanı məlum oldu ki, əsasən davamlılıq Flüorxinolonlarda (Fln) təyin olunur. İnyeksiyon preparatlarının arasında isə əsasən davamlılıq Amikasinə (Ami) təyin olunmuşdur. Bunun səbəbi bu preparatların apteklərdə, açıq satışda olmasına, xəstələrin qeydiyyatsız, düzgün olmayan müalicə sxemlərindən istifadə etmələri, müalicini sona çatdırırmamış, yarımcıq kəsmələridi. Xüsusilə qeyd etmək istərdik ki, Kapromisinə (Cm) davamlılıq nadir halda qeyd olunur, bu da preparatın əl catmamasından irəli gəlir. Bu tip xəstələr təkrar, müalicəsini yarımcıq kəsən, müalicələri uğursuz nəticələnən GDD vərəm xəstələridi. Tədqiqatımızın məsələlərindən biri – epidemioloji təhlildir. Bu məqsəd ilə araşdırılan xəstələr yaşadığı rayonlara uyğun olaraq bölünmişdirlər. Bu bölgü təqdim olunan diaqrammda təsfir olunub.

**DD Vərəm xəstələrinin Azərbaycanın rayonlarda yayılması.**

**Diaqramm 10.**

**Dərmana davamlı vərəm xəstələrinin ölkə üzrə yayılması (mütləq dəyərlər-300 xəstə)**




İllkin araştırma xəstələrin əsasən böyük, miqrasiya olunan şəhərlərdə yayılması üstünlük daşıyır (Bakı, Abşeron (Xirdalan), Yevlax, Sumqayıt, Cəlilabad). Əsas epidemioloji məsələ - Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar – genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsidir. Lakin, müəyyən səbəblərə görə bu məsələ hələ tədbiq olunmayıb, növbəti mərhələlərdə bu nəticələr göstəriləcək.

Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin yeni molekulyar-genetik laborator tədqiqat metodlarının tədbiqi vasitəsi ilə vərəm mikrobakteriyaların mutasiyalarını erkən aşkarlanması- növbəti məsələrimizdəndir. Nümunələrinin GenoType MTBDRPl (rifampisin və izoniazid) və GenoType MTBDRSl (flüorxinolonlar və inyeksiyon preparatları) testləri vasitəsilə genetik müayinələr olunmuşdur. Tədqiqata daxil olunmuş ağciyər vərəm xəstələrin vərəm mikrobakteriyalarının molekulyar genetik analizi aparılmış, genlərdə dərmana davamlılığını kodlaşdırıran mutasiyaların spektri müəyyənləşdirilmişdir. Əsas vərəm əleyhinə dərman vasitələrinə mutasiyaları öyrənilmişdir və rast gəlinən mutasiyalar diaqramlarda əksini tapmışdır.

Diaqramm 11.

İzoniazidə davamlı mikobakteriyalarının mutasiya növləri  
LPA (HAİN) (izoniazidə davamlı-285 xəstə)



Diaqramm 12.

Rifampisinə davamlı mikobakteriyalarının mutasiya növləri  
LPA (HAİN) (rifampisinə davamlı-267 xəstə)




Diagramm 13.

**Flüorxinolonlara (Levo,Moxi) davamlı mikobakteriyalarının mutasiya növləri LPA (HAİN) (flüorxinolonlara davamlı-133 xəstə)**





Diagramm 14.

**İnyeksiyon dərman vasitələrinə (Kan,Amik, Kap) davamlı mikobakteriyalarının mutasiya növləri LPA (HAİN) (inyeksiyon dv-nə davamlı -90 xəstə)**



Təhlil zamanı ştammların davamlılıq xüsusiyyətlərini müəyyən edən və ən çox rast gəlinən mutasiya spektrleri aşağıda təqdim olunmuşdur:

RİFAMPİSİNə davamlılıq – *rpoB* genində **WT8(79%), MUT3(77%)** mutasiya;  
 İZONİAZİDə davamlılıq – *katG* genində - **WT(87%), MUT1(92%), inhA** genində - **WT1(20%), WT2(10%), MUT1(21%)** mutasiyalar;

**FLÜORXİNOLONLARa (Oflo., Levo.,)** davamlılıq – **girA** genində - **WT2(30%), WT3(53%), MUT3C (36%)**, **girB** genində – **WT (9%)** mutasiyalar;


**İNYEKSİON PREPARATLARa (Kan.,Ami., Kap.)** davamlılıq – **rrs** genində – **WT1 (85%), MUT1 (85%), eis** genində - **WT2(80%) , MUT1(34%)** mutasiyalar daha çox rast gəlinir və üstünlük təşkil edir.

Aşkar olunmuş hər bir mutasiya növü sadalanan dərman vasitələrinə davamlılığın göstəricisidir və təhlil zamanı fenotipik üsulla müəyyən olunmuş dərmana davamlı vərəm hallarının genetik təsdiqidir. Alınmış nəticələr tədqiqatın növbəti mərhələsində vərəm infeksiyasının genetik mutasiyalarının yayılma səviyyəsi öyrənilməsinə imkan yaradacaq.

Məlumdur ki, Vərəm Mikobakteriyasının fenotipik müayinəsi (BactecMGIT sulu mühitdə və Levensteyn – Yensen bərk mühitdə əkmə) “Qızıl standart” ayıllaraq, əkmə nəticələri əminliklə gabul edilir, müalicə üçün əsas müayinə üsuludur. Vərəm Mikobakteriyasının (VMB) identifikasiyasından başqa, vərəm əleyhinə dərman vasitələrinin davamlılığın öyrənilməsinə imkan verir (1-ci və 2-ci sıra). Bu müayinə üsulu dəqiq müalicə sxeminin tərtibi üçün əsas sayılır. Lakin cavab uzun müddətə hazır olur(30-90 günə gedər). Bu da xəstələrə vaxtında, qısa müddətdə dəqiq müalicəni təyin etmək imkanı yaratmır. Son illər, ÜST tərəfindən tövsiyyə olunmuş molekulyar –genetik müayinə üsulları (**GenoType MTBDRpl** və **GenoType MTBDRsl**) qısa vaxt çərçivəsində-3-7 gün ərzində VMB-ni aşkar edib, vərəm əleyhinə dərman vasitələrinin davamlılığı səhiyyəsindən xəbər verir (1-ci və 2-ci sıra). Xəstələr erkən müalicəyə qoşulma imkanı əldə edirlər. Bununla əlagədar, əsas vərəm əleyhinə dərman vasitələrinə yaranmış (Rifampisin, İzoniazid, Flüorxinilon, ikinci slra inyeksiyon preparatlar) fenotipik və genotipik müayinə üsullarının müqayisəli təhlili aparılmışdır. Müayinələrin nəticələri diaqramlarda öz əksini tapıb.


Diaqramm 15.

#### Yaranmış İzoniazidə davamlılığın fenotipik və genotipik müayinə üsullarının müqayisəli təhlili (mütləq dəyərlər-300 xəstə)



Diaqramm 16.

Yaranmış Rifampisinə davamlılığın fenotipik və genotipik müayinə üsullarının müqayisəli təhlili (mütləq dəyərlər-300 xəstə)



Diaqramm 17.

Yaranmış Flüorixinolonlara davamlılığın fenotipik və genotipik müayinə üsullarının müqayisəli təhlili (mütləq dəyərlər-300 xəstə)





Diagramm 18.

**Yaranmış İnyeksiyon dərman vasitələrinə davamlılığın fenotipik və genotipik müayinə üsullarının müqayisəli təhlili (mütləq dəyərlər - 300 xəstə)**



Diagrammlardan məlum olduğu kimi, əsas vərəm əleyhinə dərmanlara davamlılığı təyin edən fenotipik və genotipik müayinə üsulları müqayisə olmuşdur. Təsadüf nisbəti yüksək olaraq, 98%-99% təşkil etmişdir. Alınmış nəticə yeni molekulyar-genetik metodların vərəm xəstələrinin müayinəsi üçün və əsas vərəm əleyhinə preparatlara Dərman Həssaslıq Testi əldə edərək, xəstəni erkən düzgün müalicəyə cəlb etməsi üçün vacib sayılır və tövsiyyə olunur. Beləliklə, xəstəyə vaxtında düzgün müalicə təyin olunaraq, xəstənin dayanaqlı sağalmasına səbəb olur.

#### Nəticələr:

1. Tədqiqata dəhil olmuş DD vərəm xəstələri əsasən 18-55 yaşında (75%) olan kişilərdi (73%). Bu nəticə Azərbaycanda olan vərəmin epidemioloji vəziyyət ilə uyğundur. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji göstəricilər ilə eynidir.
2. Təhlil zamanı məlum oldu ki, əsasən davamlılıq Flüorxinolonlarda (Flx) təyin olunur. İnyeksiyon preparatlarının arasında isə əsasən davamlılıq Amikasinə (Ami) təyin olunmuşdur. Bunun səbəbi bu preparatların apteklərdə, açıq satışda olmasıdır, xəstələrin qeydiyyatsız, düzgün olmayan müalicə sxemlərindən istifadə etmələri, müalicini sona çatdırılmamış, yarımcıq kəsmələridi. Xüsusilə qeyd etmək istərdik ki, Kapreomisinə (Cm) davamlılıq nadir halda qeyd olunur, bu da preparatın el catmamasından irəli gəlir. Bu tip xəstələr təkrar, müalicəsini yarımcıq kəsən, müalicələri uğursuz nəticələnən GDD vərəm xəstələridi.
3. İlkin araşdırma xəstələrin əsasən böyük, miqrasiya olunan şəhərlərdə yayılması üstünlük daşıyır (Bakı, Abşeron (Xirdalan), Yevlax, Sumqayıt, Cəlilabad).
4. Təhlil zamanı ştammların davamlılıq xüsusiyyətlərini müəyyən edən və ən çox rast gəlinən mutasiya spektrləri aşağıda təqdim olunmuşdur:

**RIFAMPİSİNə** davamlılıq – *rpoB* genində **WT8(79%), MUT3(77%)** mutasiya;  
**ZONİAZİDə** davamlılıq – *katG* genində - **WT(87%), MUT1(92%), inhA** genində - **WT1(20%), WT2(10%), MUT1(21%)** mutasiyalar;  
**FLÜORXİNOLONLARa** (Oflo., Levo.,) davamlılıq – *girA* genində - **WT2(30%), WT3(53%), MUT3C (36%), girB** genində – **WT (9%)** mutasiyalar;  
**İNYEKSİON PREPARATLARa** (Kan., Ami., Kap.) davamlılıq – *rrs* genində – **WT1 (85%), MUT1 (85%), eis** genində - **WT2(80%) , MUT1(34%)** mutasiyalar daha çox rast gəlinir və üstünlük təşkil edir.

5. Əsas vərəm əleyhinə dərmanlara davamlılığı təyin edən fenotipik (**Bactec MGIT sulu mühitdə və Levensteyn – Yensen bərk mühitdə əkmə**) və genotipik müayinə üsulları (**GenoType MTBDRpl və GenoType MTBDRsl**) mögayıse olmuşdur. Təsadüf nisbəti yüksək olaraq, 98%-99% təşkil etmişdir. Alınmış nəticə yeni molekulyar-genetik metodların vərəm xəstələrinin müayinəsi üçün və əsas vərəm əleyhinə preparatlara Dərman Həssaslıq Testi əldə edərək, xəstəni erkən düzgün müalicəyə cəlb etməsi üçün vacib sayılır və tövsiyyə olunur.

- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)  
Nəzərdə tutulmuş elmi içlər sənə catmayıb. İş 70% gədər aparılıb.  
(burada doldurmali)

Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrübə əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstəriləməlidir)

**Nəticələr:**

1. Tədqiqata dahil olmuş DD vərəm xəstələri əsasən 18-55 yaşında (75%) olan kişilərdi (73%). Bu nəticə Azərbaycanda olan vərəmin epidemioloji vəziyyət ilə uyğundur. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji göstəricilər ilə eynidir.

2. Təhlil zamanı məlum oldu ki, əsasən davamlılıq Flüorxinolonlarda (Flx) təyin olunur. İnyeksiyon preparatlarının arasında isə əsasən davamlılıq Amikasinə (Ami) təyin olunmuşdur. Bunun səbəbi bu preparatların apteklərdə, açıq satışda olmasıdır, xəstələrin qeydiyyatsız, düzgün olmayan müalicə sxemlərindən istifadə etmələri, müalicini sona çatdırılmamış, yarımcıq kəsmələridir. Xüsusilə qeyd etmək istərdik ki, Kapreomisinə (Cm) davamlılıq nadir halda qeyd olunur, bu da preparatın əl catmamasından irəli gəlir. Bu tip xəstələr təkrar, müalicəsini yarımcıq kəsən, müalicələri uğursuz nəticələnən GDD vərəm xəstələridi.

3. İlkin araşdırma xəstələrin əsasən böyük, miqrasiya olunan şəhərlərdə yayılması üstünlük daşıyır (Bakı, Abşeron (Xirdalan), Yevlax, Sumqayıt, Cəlilabad).

3. Təhlil zamanı ştammların davamlılıq xüsusiyyətlərini müəyyən edən və ən çox rast gəlinən miqrasiya spektrləri aşağıda təqdim olunmuşdur:

**RİFAMPİSİN**ə davamlılıq – **rpoB** genində **WT8(79%), MUT3(77%)** mutasiya;

**ZONIAZİD**ə davamlılıq – **katG** genində - **WT(87%), MUT1(92%), inhA** genində - **WT1(20%), WT2(10%), MUT1(21%)** mutasiyalar;

**FLÜORXİNOLONLAR**a (**Oflo., Levo.,**) davamlılıq – **girA** genində - **WT2(30%), WT3(53%), MUT3C (36%), girB** genində – **WT (9%)** mutasiyalar;

**İNYEKSİON PREPARATLAR**a (**Kan., Ami., Kap.**) davamlılıq – **rrs** genində – **WT1 (85%), MUT1 (85%), eis** genində - **WT2(80%) , MUT1(34%)** mutasiyalar daha çox rast gəlinir və üstünlük təşkil ədir.

5. Əsas vərəm əleyhinə dərmanlara davamlılığı təyin edən fenotipik (**Bactec MGIT sulu mühitdə və Levensteyn – Yensen bərk mühitdə əkmə**) və genotipik müayinə üsulları (**GenoType MTBDRpl və GenoType MTBDRsl**) mögayıse olmuşdur. Təsadüf nisbəti yüksək olaraq, 98%-99% təşkil etmişdir. Alınmış nəticə yeni molekulyar-genetik metodların vərəm xəstələrinin müayinəsi üçün və əsas vərəm əleyhinə preparatlara Dərman Həssaslıq Testi əldə edərək, xəstəni erkən düzgün müalicəyə cəlb etməsi vacib sayılır və tövsiyyə olunur.

**"Azərbaycan Respublikasında ağıcyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi "** adlı elmi işin nəticələri Azərbaycan respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurasında müzakire olaraq, 2017-ci illərdə aparılan elmi işlərin arasında ən yaxşı elmi nəticə seçilmişdir. Nazirliyin Kollegiyası tərəfindən Azərbaycan Respublikası Elmlər Akademiyasına təqdim olunmuşdur. AMEA tərəfindən alınmış nəticə mühüm elmi nəticələr siyahısına dəhil olmuşdur.

(burada doldurmali)

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərinini kağız üzərində və CD şəklində əlavə etməli!*)

**1. GENOTİPIC (SEQUENCE) ANALYSIS OF MYCOBACTERIUM TUBERCULOSIS, ISOLATED FROM PATIENT WITH PULMONARY TB.**

Gadirova HA, Akhundova IM, Abuzarov R.M.Seyfeddinova M.N., Aliyeva G.R.

The Ministry of Health of the Republic of Azerbaijan, Scientific Research Institute of Lung Diseases.

EAACI 2018 Kongress- Munxen, Almaniya – may, 2018

Tezis qəbul olunub.

**2. Study of molecular-genetic mutations of tuberculosis mycobacteria in patients with pulmonary TB in Azerbaijan.**

Kadirova A.A., Akhundova I.M., Abuzarov R.M., Salimova N.A., Aliyeva G.R., Seyfeddinova M.N.

Scientific and Research Institute of Lung Diseases, Baku, Azerbaijan

ERS Kongress- Paris, France- september, 2018

Tezis qəbul olunub.

**3. Bayramov R.I.<sup>1</sup>, İsmayılovəzadə C.M.<sup>1</sup>, Axundova İ.M.<sup>2</sup>, Abuzərov R.M.<sup>2</sup>**

**AĞCİYƏR VƏRƏMİ OLAN XƏSTƏLƏRDƏ DƏRMANLARA QARŞI İKİNCİLİ REZİSTENTLİK**

*Azərbaycan Tibb Universitetinin Fiziyatriya kafedrası, Bakı<sup>1</sup>*

*AR SN, Elmi-tədqiqat Ağıcyər xəstəlikləri institutu, Bakı<sup>2</sup>*

ATU-nun Hərbi kafedranın konfransı. – may, 2018

Məqalə qəbul olunub.

**4. ВЛИЯНИЕ ИСТОЧНИКОВ ИНФЕКЦИИ ИЗ ЭПИДЕМИЧЕСКИХ ОЧАГОВ НА ЗАБОЛЕВАЕМОСТЬ ТУБЕРКУЛЕЗОМ У ДЕТЕЙ И ПОДРОСТКОВ**

Ахундова И.М., Кадирова А.А., Гаджиалиева А.Э.

Научно-Исследовательский институт легочных заболеваний Министерства Здравоохранения Азербайджанской Республики. Баку

"Uşaqlarda Vərəm" mövzusunda beynalxalq konqress – Soçi, Rusiya , mart 2018

Tezis qəbul olunub

**5. Influence of sources of infection from epidemic focus on morbidity of tuberculosis in children and adolescents**

**Hacialiyeva A., Akhundova I., Qasimov I.**

Türk toraks Dernəyinin Beynalxalq Konqresi- Antalya, Turkiyə, Aprel, 2018.  
Tezis gəbul olunub.

**6. ГЕНОТИПИЧЕСКИЙ АНАЛИЗ МИКОБАКТЕРИИ ТУБЕРКУЛЕЗА, ИЗОЛИРОВАННОЙ ОТ ПАЦИЕНТА С ЛЕГОЧНЫМ ТБ.**

к.м.н.Ахундова Ирада Мирсааб кызы – заместитель директора по науке. Тел.: +994503124074; [akhundova.irada@gmail.com](mailto:akhundova.irada@gmail.com)

Проф. Кадырова Агигат Абдул кызы – директор.

Тел.: +994503109933; [dr.kadyrovah@mail.ru](mailto:dr.kadyrovah@mail.ru)

к.м.н. Абузаров Рафиг Махмуд оглу- руководитель Национальной Референс Лаборатории по Туберкулезу.

Тел.: +994505183595; [g.abuzarov@gmail.com](mailto:g.abuzarov@gmail.com)

к.м.н. Салимова Нурия Ариф кызы – ведущий научный сотрудник.

Тел.: +994504102228; [dr.s.nuriyye@mail.ru](mailto:dr.s.nuriyye@mail.ru)

Сейфаддинова Мехрибан Надыр кызы – заместитель руководителя Национальной Референс Лаборатории по Туберкулезу.

Тел.: +994553506162; [seyfaddinova@mail.ru](mailto:seyfaddinova@mail.ru)

Научно-Исследовательский Институт Легочных Заболеваний,  
Министерство Здравоохранения Азербайджанской Республики, г.Баку

Gənc Alımların Beynəlxalq Konfransı -Mərkəzi Vərəm İnstitu, Moskva, Rusiya, mart, 2018 il  
Tezis gəbul olunub.

**7. ИССЛЕДОВАНИЕ МОЛЕКУЛЯРНО-ГЕНЕТИЧЕСКИХ МУТАЦИЙ МИКОБАКТЕРИЙ ТУБЕРКУЛЕЗА У БОЛЬНЫХ ТУБЕРКУЛЕЗОМ ЛЕГКИХ В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ**

к.м.н.Ахундова Ирада Мирсааб кызы – заместитель директора по науке, +994503124074, [akhundova.irada@gmail.com](mailto:akhundova.irada@gmail.com)

Проф. Кадырова Агигат Абдул кызы – директор,

+994503109933, [dr.kadyrovah@mail.ru](mailto:dr.kadyrovah@mail.ru)

к.м.н. Абузаров Рафиг Махмуд оглу- руководитель Национальной Референс Лаборатории по Туберкулезу,

+994505183595, [g.abuzarov@gmail.com](mailto:g.abuzarov@gmail.com)

к.м.н. Салимова Нурия Ариф кызы – ведущий научный сотрудник, +994504102228, [dr.s.nuriyye@mail.ru](mailto:dr.s.nuriyye@mail.ru)

Сейфаддинова Мехрибан Надыр кызы – заместитель руководителя Национальной Референс Лаборатории по Туберкулезу,

+994553506162, [seyfaddinova@mail.ru](mailto:seyfaddinova@mail.ru)

Научно-Исследовательский Институт Легочных Заболеваний,

Министерство Здравоохранения Азербайджанской Республики, город Баку

Gənc Alımların Beynəlxalq Konfransı -Mərkəzi Vərəm İnstitu, Moskva, Rusiya, mart, 2018 il  
Məqalə gəbul olunub.

**7. Влияние табакокурения на развитие лекарственно-устойчивого туберкулеза и его особенности у больных хронической обструктивной болезнью легких**

Исмаилзаде Д.М.<sup>1</sup>, Байрамов Р.И.<sup>1</sup>, Нагиева У.Б.<sup>1</sup>, Ахундова И.М.<sup>2</sup>

<sup>1</sup>Кафедра фтизиатрии Азербайджанского медицинского университета, Баку

*Научно-исследовательский институт легочных заболеваний Министерства  
Здравоохранения Азербайджанской Республики, Баку*

Gənc Alimlərin Beynəlxalq Konfransı -Mərkəzi Vərəm İnstitutu, Moskva, Rusiya, mart, 2018 il  
Məqalə gəbul olunub.

(burada doldurmali)

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin  
ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

(burada doldurmali)

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak

(burada doldurmali)

Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.  
çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar  
məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)

Mövzu ilə əlagədar elmi məruzələr edilib:

Ölkədaxili-, AMEA-nın kollegiyasında, AR Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında, ATU-nun  
9 konfranslarda, ET Ağciyər Xəstəlikləri İnstitutunun elmi şuralarında, dəyirmi masalarda,  
seminarlarda ET Tibbiprofilaktika İnstitutunun, Milli Onkologiya Mərkəzinin konfranslarında .  
Beynəlxalq- Mərkəzi ET Vərəm institunda (Moskva şəhəri), Türk Toraks Derneyi konfransında  
(Antalya, Türkiyə),

Planlaşdırılır (məqalələr gəbul olunub)- Avropa Allerqoloqların və Immunoloqların konfransı  
(Münxen, Almaniya), Avropa Respirator cəmiyyətinin konfransı (Paris, Fransa.)

(burada doldurmali)

10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə  
məmulatları

(burada doldurmali)

1 Yerli həmkarlarla əlaqələr

1 Vərəm, Pulmonologiya, Mikrobiologiya sahəsində çalışan tibb heyyəti.

1 ET Mikrobiologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Həkimlərin  
Təkmilləşdirmə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası.

(burada doldurmali)

	Xarici həmkarlarla əlaqələr Mərkəzi ET Vərəm institutu (Moskva, Rusiya) Elmi Vərəm Mərkəzi (Minsk, Belorusiya)
1	Ümumdünya Səhiyyə Təşkilatı- Avropa regionu. (Kopenhagen, Danimarka)
2	Supra Milli İstinad Laboratoriyası (Research Center Borstel - Leibniz-Center for Medicine and Biosciences) - (Borstel, Almaniya)- <a href="http://www.fz-borstel.de/cms/en/science/search.html?q=Azerbaijan&amp;id=37&amp;L=1">http://www.fz-borstel.de/cms/en/science/search.html?q=Azerbaijan&amp;id=37&amp;L=1</a>
	(burada doldurmali)
1 3	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) (burada doldurmali)
1 4	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)
1 5	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)
1 6	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) (burada doldurmali)

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Məsləhətçi  
Sədiyeva Türkan Vaqif qızı

\_\_\_\_\_  
(imza)  
“ — ” 201\_-ci il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Axundova İradə Mirsaab qızı

(imza)  
“ — ” 201\_-ci il